

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 nömrəli əlavə.

Maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat
31 dekabr 2024-cü il tarixə

VÖEN	1	4	0	0	1	9	8	2	9	1
------	---	---	---	---	---	---	---	---	---	---

Mühasibat uçotu subyektinin adı "GLOBAL INTERIORS GROUP" MƏHDUD
MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Sahə (fəaliyyət növü) Tikinti xidməti
Mülkiyyət növü Şəxsi mülkiyyət

Ünvan A. Bakıxanov 6, Bridge Plaza

Elektron poçt ünvanı emil.talibov@bridgegroup.az

Ölçü vahidi: manat

Bölmə/ Maddə №-si	Bölmə/Maddələrin adı	Uçot siyasət i və izahlı qeydlə rin №- si	Hesabat dövrü üzrə 2024		Əvvəlki dövr üzrə 2023	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər	8	-			
11	Torpaq, tikili və avadanlıqlar	7	13 270 714,78		11 158 562,98	
12	İnvestisiya mülkiyyəti					
13	Bioloji aktivlər					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları					
18	Sair uzunmüddətli maliyyə aktivləri					
19	Sair uzunmüddətli aktivlər					
	CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR			13 270 714,78		11 158 562,98
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar	10	3 948 302,55		10 328 240,43	
21	Qısamüddətli debitor borcları	11	18 778 024,43		3 876 417,22	
22	Pul vəsaitləri və onların ekvivalentləri	13	18 367 536,80		8 574 219,57	
23	Sair qısamüddətli maliyyə aktivləri	14	100,00		100,00	
24	Sair qısamüddətli aktivlər	12	12 142 520,04		8 116 199,49	

	CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR			53 236 483,82		30 895 176,71
	CƏMİ AKTİVLƏR			66 507 198,60		42 053 739,69
1	2	3	4	5	6	7
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital	19	120,00		120,00	
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları					
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	20	18 705 355,84		9 030 126,10	
	CƏMİ KAPİTAL			18 705 475,84		9 030 246,10
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditör borcları					
44	Sair uzunmüddətli öhdəliklər					
	CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR					
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		5 000 000,00			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	16	5 080 156,94		1 158 933,18	
53	Qısamüddətli kreditör borcları	15	4 141 204,47		1 635 951,80	
54	Sair qısamüddətli öhdəliklər	17	5 344 947,11		6 116 428,95	
	Alınmış avanslar		28 235 414,24		24 112 179,66	
	CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR			47 801 722,76		33 023 493,29
	CƏMİ ÖHDƏLİKLƏR			47 801 722,76		33 023 493,59
	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR			66 507 198,60		42 053 739,69

Rəhbər

Baş mühasib



(Handwritten signature)

“25” İyun 2025-ci il

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat
(xərclərin funksiyaları üzrə)

31 dekabr 2024-cü il tarixə

VÖEN

1	4	0	0	1	9	8	2	9	1
---	---	---	---	---	---	---	---	---	---

Mühasibat uçotu subyektinin adı "GLOBAL INTERIORS GROUP" MƏHDUD
MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Sahə (fəaliyyət növü)
Mülkiyyət növü

Tikinti xidməti
Şəxsi mülkiyyət

Ünvan

A. Bakıxanov 6, Bridge Plaza

Elektron poçt ünvanı

emil.talibov@bridgegroup.az

Ölçü vahidi: manat

Bölmə (maddə) və hesab №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə 2024	Əvvəlki dövr üzrə 2023
1	2	3	4	5
60	Əsas əməliyyat gəlirləri	21	98 281 287,87	40 331 849,66
70	Satışın maya dəyəri üzrə xərclər	24	(52 164 262,27)	(16 414 827,92)
	Ümumi mənfəət (zərər)		46 117 025,60	23 917 021,74
61 və 73	Sair əməliyyat gəlirləri			146 655,05
71	Kommersiya xərcləri			
72	İnzibati xərclər			
73 və 61	Sair əməliyyat xərcləri	24	(31 212 712,38)	(19 277 605,60)
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)			
	Əməliyyat mənfəəti (zərəri)		(51 889,36)	(364 970,82)
63 və 75	Maliyyə mənfəəti (zərəri)			
64 və 76	Fövqəladə mənfəət (zərər)			
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		14 852 423,86	4 421 100,37
90	Mənfəət vergisi		2 970 484,77	884 220,07
1	2	3	4	5
341	Hesabat dövründə xalis mənfəət (zərər)		11 881 939,09	3 536 880,30
	O cümlədən			

	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			

Rəhbər

Baş mühasib



“25” İyun 2025-ci il

1	2	3	4	5	6	7	8	9	10	11	12
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)											
Mülkiyyətçilərin kapital loyufları											
Mülkiyyətçilər arasında kapitalın pöhlüşdürülməsi (dividendlər)											
Əəri alınmış kapital (səhmlər)											
izmə əməliyyatlar											
Kapitalın maddələri arasında töcürmələr											
Şair məcmu gəlir											
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi											
Əvvəlki hesabat dövrünün sonuna qalıq											
Hesabat dövründə uçot qiyasetində dəyişikliklər və ya məhmiyyətli səhvlərlə bağlı tüzəlişlər											
Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün sonuna qalıq											
Hesabat dövründə xalis mənfəət (zərər)										11 881 939,09	11 881 939,09
Mülkiyyətçilərin kapital loyufları											
Mülkiyyətçilər arasında kapitalın pöhlüşdürülməsi (dividendlər)										(2 206 709,35)	(2 206 709,35)
Əəri alınmış kapital (səhmlər)											
izmə əməliyyatlar											
Kapitalın maddələri arasında töcürmələr											
Şair məcmu gəlir											
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi										9 675 229,74	9 675 229,74
Hesabat dövrünün sonuna qalıq										18 705 355,84	18 705 475,84

Rəhbər

Baş mühasib



“25” İyun 2025-ci il

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına əsasən mühəsibat uçotunun aparılması Qaydaları”na 4 nömrəli əlavə.

Pul vəsaitlərinin hərəkəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabat
(dolaylı metod)
31 dekabr 2024-cü il tarixə

VÖEN	1	4	0	0	1	9	8	2	9	1
------	---	---	---	---	---	---	---	---	---	---

Mühəsibat uçotu subyektinin adı "GLOBAL INTERIORS GROUP" MƏHDUD
MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Sahə (fəaliyyət növü) Tikinti xidməti
Mülkiyyət növü Şəxsi mülkiyyət

Ünvan A. Bakıxanov 6, Bridge Plaza

Elektron poçt ünvanı emil.talibov@bridgegroup.az

Ölçü vahidi: manat

	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə 2024	Əvvəlki dövr üzrə 2023
1	2	3	4
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər	27	9 675 229,74	3 531 042,58
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
azlıq təşkil edən mülkiyyətçilərin payı			
mənfəət vergisi üzrə xərclər	27	(2 970 484,77)	(884 219,64)
amortizasiya xərcləri	7	1 876 353,02	947 563,82
investisiya fəaliyyəti ilə əlaqədar zərər (mənfəət)			
maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər xərclər (gəlirlər)			
Məzənnə fərqi üzrə xərclər (gəlirlər)			
Faiz xərcləri (gəlirləri)			
Şübhəli debitor borcları üzrə xərclər			
İddia müddəti ötmüş kreditor borclar üzrə gəlirlər			
Sair qeyri-pul əməliyyatları üzrə xərclər (gəlirlər)			
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri		8 581 097,99	3 594 386,76
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:			
Ehtiyatların azalması (artması)	10	3 948 302,55	(3 922 627,81)
əməliyyat debitor borclarının azalması (artması)	11	6 379 937,88	(1 207 607,28)
sair qısamüddətli aktivlərin azalması (artması)	12.14	(4 026 320,55)	600 372,82
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)	16	144 797,82	1 029 018,09
əməliyyat kreditor borclarının artması (azalması)	17	(2 505 252,97)	129 640,51
Sair qısamüddətli öhdəliklərin artması (azalması)	18	3 351 752,44	18 388 973,80
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi			
Ödənilmiş faizlər			

Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları			
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		15 874 315,16	18 612 156,89
1	2	3	4
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları	7	(3 990 217,41)	(11 020 204,10)
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla);			
digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;			
digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları;			
fyuçers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları;			
fyuçers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları.			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(3 990 217,41)	(11 020 204,10)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			
müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricolmaları			
təminatsız istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları;			

borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmələri	15		(889 147)
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxiləlmələri			
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmələri			
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəlmələri			
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəlmələri		(2 090 781,44)	
faizlər şəklində pul vəsaitlərinin xaricəlmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxiləlmələri və xaricəlmələri			
1	2	3	4
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(2 090 781,44)	(889 147)
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		11 884 097,75	6 702 805,79
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		8 574 220,19	1 871 414,40
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		9 793 316,31	6 702 805,79
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		18 367 536,50	8 574 220,19

Rəhbər

Baş mühasib



“25” İyun 2025 -ci il

Qeyd: Pul vəsaitlərinin ekvivalentlərinin istifadəsini tələb etməyən investisiya və maliyyələşdirmə üzrə əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatlara daxil edilmir. Belə əməliyyatlar digər maliyyə hesabatlarında investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət haqqında bütün münasib informasiyanın təqdim edilməsini təmin edən şəkildə açıqlanmalıdır.

"GLOBAL INTERIORS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinə:

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə dair hesabat (Rəy).

Biz, "GLOBAL INTERIORS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2024-cü il tarixə tərtib edilən konsolidasiya edilmiş maliyyə hesabatlarının "Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına" (MHBS) uyğun hazırlanmasının düzgünlüyünü yoxladıq.

Hesab edirik ki, "GLOBAL INTERIORS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin başa çatan 31 dekabr 2024-cü il tarixə tərtib edilən konsolidasiya edilmiş maliyyə hesabatları "Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına" (MHBS) uyğun hazırlanmışdır.

Rəy üçün əsaslar

Biz, auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditə üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları auditor rəyini əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının BMHS –na (Beynəlxalq maliyyə hesabatları standartları) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, məqsədli şəkildə və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, məqsədli şəkildə və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər məqsədli şəkildə və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

«Azet - Audit» Məhdud Məsuliyyətli Cəmiyyətinin

direktoru və auditoru:

Süleymanova Elzadə Süleyman qızı

Bakı, Azərbaycan Respublikası

